

Müstəqil Azərbaycan dövləti yeni tarix yazır

**ŞANLI ORDUMUZ TARİXİ TORPAQLARIMIZI ERMƏNİ
İŞGALÇILARININ TAPDAĞINDAN AZAD EDİR**



Azərbaycan bu günlərdə özünü yeni tarixini yazır, ən şanlı günlərini yaşayır. Təcavüzə məruz qalmış xalqımızın təleyində dənüş nöqtəsi yaşandığını desək, yanılmarıq. Zaman-zaman erməni təcavüzünə məruz qalmış ol-kəmizdə düşmənə qarşı cəmiyyətin bütün təbəqələri birləşmişdir.

Ermenistan-Azərbaycan Dağılıq Qarabağ münaqişəsi başladıqdan və Azərbaycan torpaqları işğal olunduqdan sonra uzun müddət bu problem beynəlxalq ictimaiyyətin diqqətini cəlb etmedi, daha da ləğət desək yalançı, kağız üzərində qalan vədlər verməyə başladılar.

BMT Təhlükəsizlik Şurası Dağılıq Qarabağ problemini müzakirə edərək bəyanat verməklə ki-fayətləndi və sonradan da qurumun Ermenistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərində çıxarılması barədə 4 qətnaməsinə əməl edilmişdi.

1993-cü ildə böyük siyasi xadim Heydər Əliyevin xalqın tələbi ilə ikinci dəfə Azərbaycanda həkimiyətə gelməsi ölkəmizin təleyində ciddi dəyişikliklərə yol açdı. 1994-cü il mayın 12-də Rusiya və ATƏT-in vasitəciliyi ilə atəşkəs əldə olundu. Bu, ölkəmizə quruculuq işlərinə başlamaq imkanı verdi. ATƏT-n Minsk qrupu çərvিসində uzun sürən danışıqlar prosesi başlandı. 25 illik danışıqlar prosesi getsə də Ermenistanın destruktiv mövqeyi üzündən Dağılıq Qarabağ probleminin həlli istiqamətində müsbət nəticə əldə edilmişdi.

Özünü "qalib" xadim Heydər Əliyevin xalqın tələbi ilə ikinci dəfə Azərbaycanda həkimiyətə gelməsi ölkəmizin təleyində ciddi dəyişikliklərə yol açdı. 1994-cü il mayın 12-də Rusiya və ATƏT-in vasitəciliyi ilə atəşkəs əldə olundu. Bu, ölkəmizə quruculuq işlərinə başlamaq imkanı verdi. ATƏT-n Minsk qrupu çərvিসində uzun sürən danışıqlar prosesi başlandı. 25 illik danışıqlar prosesi getsə də Ermenistanın destruktiv mövqeyi üzündən Dağılıq Qarabağ probleminin həlli istiqamətində müsbət nəticə əldə edilmişdi.

Özünü "qalib" xadim Heydər Əliyevin xalqın tələbi ilə ikinci dəfə Azərbaycanda həkimiyətə gelməsi ölkəmizin təleyində ciddi dəyişikliklərə yol açdı. 1994-cü il mayın 12-də Rusiya və ATƏT-in vasitəciliyi ilə atəşkəs əldə olundu. Bu, ölkəmizə quruculuq işlərinə başlamaq imkanı verdi. ATƏT-n Minsk qrupu çərvিসində uzun sürən danışıqlar prosesi başlandı. 25 illik danışıqlar prosesi getsə də Ermenistanın destruktiv mövqeyi üzündən Dağılıq Qarabağ probleminin həlli istiqamətində müsbət nəticə əldə edilmişdi.

Özünü "qalib" xadim Heydər Əliyevin xalqın tələbi ilə ikinci dəfə Azərbaycanda həkimiyətə gelməsi ölkəmizin təleyində ciddi dəyişikliklərə yol açdı. 1994-cü il mayın 12-də Rusiya və ATƏT-in vasitəciliyi ilə atəşkəs əldə olundu. Bu, ölkəmizə quruculuq işlərinə başlamaq imkanı verdi. ATƏT-n Minsk qrupu çərvিসində uzun sürən danışıqlar prosesi başlandı. 25 illik danışıqlar prosesi getsə də Ermenistanın destruktiv mövqeyi üzündən Dağılıq Qarabağ probleminin həlli istiqamətində müsbət nəticə əldə edilmişdi.

Özünü "qalib" xadim Heydər Əliyevin xalqın tələbi ilə ikinci dəfə Azərbaycanda həkimiyətə gelməsi ölkəmizin təleyində ciddi dəyişikliklərə yol açdı. 1994-cü il mayın 12-də Rusiya və ATƏT-in vasitəciliyi ilə atəşkəs əldə olundu. Bu, ölkəmizə quruculuq işlərinə başlamaq imkanı verdi. ATƏT-n Minsk qrupu çərvিসində uzun sürən danışıqlar prosesi başlandı. 25 illik danışıqlar prosesi getsə də Ermenistanın destruktiv mövqeyi üzündən Dağılıq Qarabağ probleminin həlli istiqamətində müsbət nəticə əldə edilmişdi.

Özünü "qalib" xadim Heydər Əliyevin xalqın tələbi ilə ikinci dəfə Azərbaycanda həkimiyətə gelməsi ölkəmizin təleyində ciddi dəyişikliklərə yol açdı. 1994-cü il mayın 12-də Rusiya və ATƏT-in vasitəciliyi ilə atəşkəs əldə olundu. Bu, ölkəmizə quruculuq işlərinə başlamaq imkanı verdi. ATƏT-n Minsk qrupu çərvিসində uzun sürən danışıqlar prosesi başlandı. 25 illik danışıqlar prosesi getsə də Ermenistanın destruktiv mövqeyi üzündən Dağılıq Qarabağ probleminin həlli istiqamətində müsbət nəticə əldə edilmişdi.

hərbi texnika ilə təchiz etməyə imkan vermişdir. Lakin buna baxmayaraq sivil danışıqlar prosesini, Dağılıq Qarabağ münaqişəsinin dinc yolla həll olunması əsas tutan Azərbaycan diplomatiyası sebrə danışıqlar apardı.

Ermenistanda saxta yolla həkimiyətə gələn Nikol Paşinyan əvvəlcə Azərbaycan torpaqlarının öz doğma sahiblərinə qaytarılmasına ilə bağlı vədlər versə də, sonralar heç de sələflərindən geride qalmadı. Əksinə, cəhəbə bölgəsində Ermenistan silahlı qüvvələri tərəfindən atəşkəsin tez-tez pozulması, erməni təxribatlarının şahidi olduq. Şuşada, qondarma qurumun "prezidenti"nin "andığımə mərasimi"nin keçirilməsi, 2020-ci il iyul ayının 12-də yenidən təxribata əl atması və digər oxşar hadisələr Ermenistanın yeni iddialarından xəber verirdi. Erməni baş nazirinin "Qarabağ Ermenistandır nöqtə" sayılıqlamasına Prezident İlham Əliyevin "Qarabağ Azərbaycandır və nida işarəsi" kimi möhtəşəm cavabı hər bir azərbaycanlı üçün devizə givrildi. Cari ilin 14-

15 iyulunda 10 minlərlə azərbaycanlı paytaxt Bakıda və bölgələrdə mitinq keçirərək "Qarabağ Azərbaycandır" şüarı səsləndirdilər və əzmələ döyüşə getmək istədiklərini bildirdilər, artıq Azərbaycan torpaqlarının düşməndən azad olunacağı zamanın çatdırlığını bəyan etdilər. Bu, xalqın Vətən sevgisinin, həmçinin erməni riyakarlığına qarşı səbr kasasının daşdırığının göstəricisi idi.

İyulun 12-dən 17-dək davam edən döyüslərdə ordumuz düşmənə layiqli cavab verdi. Qardaş Türkiye Respublikası Prezident Rəcəb Tayyib Ərdoğan başda olmaqla bütün dünyaya bəyan etdi ki, Azərbaycan öz torpaqlarının azad olunması uğrunda mübarizə aparır, haqq yolundadır və Türkiye Respublikası qardaş ölkə olaraq həmişə Azərbaycanın - haqqın yanadadır, ona dəstəkdir.

Əlbəttə, bel bir durum işğalçı Ermenistani yeni siyasi reallıqla üzləşdirmişdi. Bu zaman mühüm hadisələrdən biri Azərbaycan cəmiyyətinin birliliyin yüksək səviyyədə olması idi. Siyasi və dini əqidəsindən asılı olmayıaraq hər kəs Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin, Azərbaycan Orduşun yanında olduğunu bildirdi.

Sentyabrın 27-si səhər tezdən erməni silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək iriçaplı silahlar, artilleriya qurğularından atəş açmaqla müxtəlif istiqamətdə

mövqelerimizə hücuma keçdilər. Sərhadyanı kəndləri, rayon mərkəzlərini artilleriya atəşinə tutdular. Lakin şanlı Azərbaycan Ordusu əks-hücumu ilə düşmənə sarsıcı zərbə endirdi və bütün Azərbaycan torpaqlarının işğaldan azad olunması istiqamətində genişmiqyaslı hərbi əməliyyatlara start verildi. Artıq mühərabədən bir neçə gün keçməsine baxmayaraq 30 ilə yaxındır işğalda olan ezelə Azərbaycan torpaqlarının bir hissəsi düşmən tapdağından azad olunub. Ele həmin gün - mühərabənin başladığı zamandan Azərbaycanın 52 siyasi partiyadan 50-si təcavüzü pislədiklərini, yekdilliklə Azərbaycan hakimiyətini müdafiə etdiklərini bəyan etdilər. Bəyanatda "mülki əhalinin yaşadığı kəndləri və infrastrukturları hədəf kimi seçərek bombalanması"nın beynəlxalq hüquqa zidd olması bildirilir və qarşısının alınması tələb edilirdi. Həmçinin Ermənistənən danışıqlar prosesini pozması, BMT Təhlükəsizlik Şurasının işğal edilmiş Azərbaycan ərazilərinin başladılmasına dair qətnamələrinin icra olunmamasının ikili standartların təzahürü olduğu qeyd edilirdi. Ermenistanın münaqişənin həllində maraqsız olduğunu və daxili problemlərinin atəşkəsin pozuşması vasitəsilə pərdələdiyi faktı da sənəddə vurğulandı. Bəyanatda deyilirdi: "Ermənistən baş nazirinin militarist bəyanatları, Dağılıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsi müzakirələrində konstruktiv mövqe nümayiş etdirməməsi, "Qarabağ Ermenistandır və nöqtə" kimi sərsəm bəyanatları müzakirələrin öünü kəsən amillərdir. Ermənistən status-kvonun dəyişməz qalması üçün əlinən gələni edir, substantiv danışıqların qarşısını alır..."

Bununla da Bəyanat müəllifləri baş vere biləcək bütün neqativ nəticələrin məsuliyyətinin Ermənistən rəhbərliyinin üzərində olduğunu göstərmişlər.

Cəmiyyətdə vəhdətin əhəmiyyəti olmasına qardaş Türkiyənin timsalında da görmək olar. Belə ki, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Qarabağ məsələsində türk siyasi partiyalarına göstərdikləri yekdilliyyə təşəkkür etdi.

Azərbaycan Ordusunun hər gün qazandığı zəfer xəbərləri, düşmənə endirdiyi sarsıcı zərbələri Ermənistən tələbi ilə bir neçə lider dövlət başçılarını dərhal atəşkəsə əmel etməye və danışıqlar prosesine başlamaq kimi çağrışlarını gündəmə gətirdi.

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin qəbul etdiyi qərarlar xalqımız tərəfindən böyük rəğbətlə qarşılanır, minlərlə Azərbaycan gənci könüllü olaraq cəbhəyə yollanır. Bu gün hər bir azərbaycanlının qəlibi Qarabağda döyünlür. Belə, Qarabağ Azərbaycandır və tez bir zamanda yenilmez Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və sarsılmaz iradəsi ilə işğal altında olan bütün torpaqlarımızı azad edəcək.

**Tahir Cəfiyev,
ADNSU-nun İctimai fənlər
kafedrasının dosenti,
tarix üzrə fəlsəfə doktoru**